

UOT:626.826

YUXARI ŞIRVAN KANALININ YENİDƏNQURULMASI İLƏ ƏRAZİDƏ YENİ SUVARILAN SAHƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİ PERSPEKTİVLƏRİ

doktorant A.M.Kərimova k_aygun@list.ru

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC

Məqalə redaksiya heyatının 10.12-2020-ci il tarixli iclasında (protokol № 04) a.e.f.d., dos.M.F. Qurbanovun təqdimatı əsasında müzakirə olunaraq, onun Birliyin “Elmi əsərlər toplusu”nın XLII cildində daxil edilməsi qərara alınmışdır.

Xülasə: Məqalədə Yuxarı Şirvan kanalında su itkilərinin azaldılması, sudan səmərəli istifadə tədbirlərinin, eləcə də normadan artıq suvarma və infiltrasiya itkiləri hesabına qrunt suları səviyyəsi və minerallığının dəyişməsi ilə torpaqların meliorativ-hidrogeoloji mühitində baş verə biləcək mənfi təsirlərin qarşısının alınması məqsədilə qabaqlayıçı tədbirlərin işlənilib hazırlanmasına əsas diqqət yetirilmişdir.

Açar sözlər: suvarma sistemi, kollektor-drenaj şəbəkəsi, suvarma kanalı, qrunt suları, su balansı, su təsərrüfatı balansı, su itkiləri, süzülmə itkiləri, süzülməyə qarşı üzlük, şorlaşma.

Giriş. Yuxarı Şirvan kanalı uzunluğu 122,23 km olmaqla, Şirvan düzünün şimalı ilə qərbdən şərqi doğru davam edir. Kanal öz başlangıcını Mingəçevir su anbarından götürməklə, Yevlax, Ağdaş, Göyçay, Ağsu rayonlarının ərazisindən keçir və təxminən Ağsu rayonunun Şamaxı rayonu ilə sərhədindən qədər davam edir.

Kanalın trası boyu isti qış və quru isti yayı ilə səciyyələnən yarımsəhra və zəif rütubətli quru çöl iqlimi xarakterikdir. Havanın orta illik temperaturu 14-14,18 °C, mütləq minimum temperaturu -24 °C, mütləq maksimum temperaturu isə 43 °C təşkil edir. Şaxtasız günlər orta hesabla 225-279 gün təşkil edir.

Tədqiqat obyekti, tədqiqatın aparılma metodikası və məsələnin qoyuluşu. Tədqiqat obyekti olaraq Yuxarı Şirvan magistral kanalı və onun təsir zonasında yerləşən ərazilər götürülmüşdür.

Tədqiqatlar mövcud fond, arxiv materiallarının [2,3], ədəbiyyat mənbələrində dərc olunmuş məlumatların [1, 4], tədqiqat istiqamətində aparılmış elmi-tədqiqat işlərinin nəticələrinin sistemli yanaşma və təhlil metodu ilə araşdırılması əsasında yerinə yetirilmişdir.

Qədim suvarma əkinçiliyi ölkəsi olan Azərbaycan Respublikasının əsas əkinçilik zonaları quru iqlimə malik (arid) olmaqla, burada kənd təsərrüfatının inkişafı əsasən, suvarma hesabına mümkündür. Ölkədə istehsal olunan kənd təsərrüfatı məhsullarının 85-90 %-ə qədəri suvarılan torpaqlardan əldə edilir. Suvarılan torpaqlardan yüksək məhsul götürülməsi üçün bu torpaqlarda daim irriqasya-meliorasiya tədbirlərinin aparılması tələb olunur. Suvarılan torpaqların 610 min hektarında kompleks meliorativ tədbilər aparılmış və kollektor-drenaj şəbəkələri çəkilmişdir. Torpaq, iqlim və relyef şəraiti suvarılan torpaq sahələrini 3,0-3,5 mln. hektara çatdırmağa imkan verir, lakin su ehtiyatlarının çatışmaması

buna əngel yaranan əsas səbəbdır. Aparılmış təhlillərə görə, hər il istismar olunan suvarma sistemlərindən kifayət qədər su süzülmə itkilərinə sərf olunur [1]. Ona görə də, suvarma sistemlərində su itkilərinin azaldılması istiqamətində aparılan tədqiqatlar müasir dövrdə aktual olub, elmi-praktiki əhəmiyyət daşıyır.

Tədqiqatların nticələri, təhlili və müzakirəsi. Respublikamız təbii ehtiyatlarla zəngin olsa da, su ehtiyatları çox olmayıb, məhdud xarakterlidir. Ölkədə Xəzər dənizi hövzəsinə daxil olan 8350 çay vardır ki, onların da çoxunun (7860) uzunluğu 10 km-dən azdır. Daxili çaylar ayrı-ayrı bölgələr üzrə qeyri-bərabər paylanmış və onların axınının əsas hissəsi yaz dövründə düşür. Çayların əksəriyyətinin axımı tənzimlənmədiyindən, daşqın və sel sularından səmərəli istifadə etmək mümkün olmur və bu sular dənizə axır. İl in isti aylarında isə kiçik çayların bir çoxunun suyu quruyur.

Aparılmış təhlillər əsasında ölkənin su ehtiyatlarının mövcud vəziyyəti üzrə aşağıdakı əsas xüsusiyyətləri göstərmək olar:

- su ehtiyatlarının 70%-ni transsərhəd çayların təşkil etməsi;
- transsərhəd çay sularının şiddətli dərəcədə çirkənmiş şəkildə sərhədlərimizə daxil olması;
- ölkə daxili çayların respublika ərazisində qeyri-bərabər paylanması və onların axınının nizamlanmaması;
- sulu dövrlərin qış, yaz aylarına təsadüf etməsi;
- kənd təsərrüfatı bitkilərinin su tələbatının yüksək olduğu yay aylarında bu çayların sularının quruması.

Kür-Araz düzənliyi respublikanın əsas kənd təsərrüfatı bazası sayılır ki, burada kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən hissəsi bu və ya digər dərəcədə şorlaşmışdır. Belə bir vəziyyət düzənliyin tərkib hissələrindən biri olan Şirvan düzü üçün də xarakterikdir.

Şirvan düzünün torpaq-meliorativ şəraiti digər ərazilərlə müqayisədə ağır və mürəkkəbdir. By baxımdan ərazinin su və torpaq ehtiyatlarından səmərəli istifadə edilməsi spesifik və diferensial yanaşma tələb edir.

Şirvan düzü torpaqlarının suvarılması üçün əsas suvarma mənbəyi Yuxarı Şirvan kanalıdır. Mənbəyini Mingəçevir su anbarından götürən bu kanal 1958-ci ildə tikilib istismara verilmişdir. Kanalın maksimal su sərfi $78 \text{ m}^3/\text{san}$, suvarma sahəsi isə $110,8 \text{ min hektar}$ təşkil edir. Yuxarı Şirvan Kanalı Yevlax, Ağdaş, Göyçay, İsmayıllı, Kürdəmir, Ağsu rayonlarının ərazisindən keçərək, komanda yüksəkliyi altında yerləşən torpaqların su təminatında mühüm rol oynayır. Kanal öz trası boyunca Əlicançay, Türyançay, Göyçay, Girdimançay, Ağsuçay və digər nisbətən xırda çayları, dərələri və yarğanları kəsib keçir. Yuxarı Şirvan kanalının əsas parametrləri: dibdən eni – $14,0-2,5 \text{ m}$; yamaçıq əmsali – $2,5-1,5 \text{ m}$; inşaat dərinliyi – $6,0-2,5 \text{ m}$ arasında dəyişir. Kanalın Göyçay çayından keçən cəldaxıdan hissəsində SES inşa olunmuşdur.

Yuxarı Şirvan kanalı tikildiyi dövrdən demək olar ki, əsaslı şəkildə yenidənqurma və təmir işləri həyata keçirilmədən fəaliyyət göstərmişdir. Yalnız onun son hissəsi və çaylarla kəsişmə qurğularının giriş və çıxış hissələrində $27,15 \text{ km}$ hissəsinə beton və dəmir-beton üzlük çəkilmişdir. Kanalın Göyçay çayından keçən cəldaxıdan hissəsində SES inşa olunmuşdur.

Yuxarı Şirvan kanalı suvarma sistemi əsasən, aşağıdakı tərkib hissələrindən ibarətdir:

1. Yuxarı Şirvan kanalı;
2. Təsərrüfatlararası paylayıcı kanallar;
3. Təsərrüfatdaxili suvarma kanalları;
4. Baş Şirvan kollektoru;
5. Təsərrüfatlararası kollektorlar;
6. Təsərrüfatdaxili kollektor-drenaj şobəkəsi.

Yuxarı Şirvan kanalı uzunmüddətli fəaliyyət dövründə onun keçdiyi ərazilədə yaşayış məntəqələrinin genişlənməsi ilə o həddən artıq yüksəlmiş, torpaq məcrasının eninin artması və beton üzlüklerinin dağılıması nticəsində kanalın istismarı çətinləşmişdir. 60 ilə yaxın bir müddətdə fasıləsiz istismar olunduğu üçün qurğuların bir hissəsi öz funksiyalarını əsasən itirmiş, su itkisi artmış [3] və faydalı iş əmsali xeyli aşağı düşmüşdür. Mövcud vəziyyətdə kanaldan orta çoxillik su itkisi $319,5 \text{ mln m}^3/\text{il}$, onun faydalı iş əmsali isə $0,74 \text{ təşkil}$ edir. Eyni zamanda çaylarda fəaliyyət göstərən karxanalar tərəfindən normadan artıq qum-çınqıl materiallarının götürülməsi hesabına çayların məcrasının dərinləşməsi və onun gursulu dövrlərində keşkin məcra yuyulmaları nticəsində Yuxarı Şirvan kanalının bu çaylarla kəsişmələrində inşa olunmuş hidrotexniki qurğularda qəza vəziyyətinin yaranmasına səbəb olmuşdur. Bu da bölgənin suya daim artan tələbatının ödənilməsindən olan gərginliyi daha da dərinləşdirməklə, nticə etibarı ilə həlli qısa müddətdə mümkün ola bilməyən sosial-iqtisadi problemlə əlavə bilər.

Kanalın torpaq məcralı olması fəaliyyətə başlığı dövrdən etibarən təsir zonasında olan torpaqların meliorativ vəziyyətinə öz təsirini göstərmiş, süzülmə itkilərinə gətirib çıxarmış, su təminatının yaxşılaşdırılması ilə bərabər, kanal ətrafi torpaqların şorlaşmasına səbəb olmuşdur.

Kanalın trası müxtəlif litoloji quruluşlu qruntlardan keçir. İlk inşaatda kimi kanaldan olan su itkiləri müəyyənləşdirilərkən, Yuxarı Şirvan kanalının (YŞK) 1955-ci ildə işlənmiş layihəsi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin illik hesabatlarından istifadə edilmişdir. YŞK-nin layihəsinə əsasən, onun faydalı iş əmsali $0,8 \text{ təşkil}$ etməlidir. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin illik hesabatlarına [2] əsasən, 2000-ci ildən 2016-ci ilə qədər olan 17 illik dövr ərzində su mənbəyindən kanala götürülen orta illik su hacmi və kanaldan paylayıcı kanalara verilən suyun hacmindən görə kanalın faydalı iş əmsali təyin edilmişdir. Belə ki, YŞK-nin Mingəçevir

su anbarından götürdüyü çoxillik orta su həcmi 1229 mln. m³, YŞK-dan paylayıcı kanallara verilən orta illik su həcmi 905,11 mln. m³ təşkil edir. Belə olan halda kanalın faydalı iş əmsalı 905,11 : 1229 = 0,74 olacaqdır. Göründüyü kimi kanalın faydalı iş əmsalı istismar olunduğu dövr ərzində layihə göstəricisine nisbətən aşağı düşmüşdür. Bu hal onunla izah edilir ki, istismar dövrü ərzində kanalın en kəsiyi nəzərə çarpacaq dərəcədə genişlənmişdir. Kanalın çoxillik istismar dövrü ərzində Mingəçevir su anbarından götürülüb, nəql etdirdiyi suyun orta illik miqdarı 1229 mln. m³ təşkil edir. Mövcud vəziyyətdə kanaldan olan ümumi su itkisi 1229-1229x0,74=319,5 mln. m³ olacaqdır.

Göründüyü kimi kanaldan hər il orta hesabla 319,5 mln. m³ su itir. Bildiyimiz kimi, Azərbaycan Respublikasında yerüstü su ehtiyatının 70 %-dən çoxu ölkə xaricində daxil olur. Bu cür şəraitdə Mingəçevir su anbarından kanalla götürülen nizamlanmış suyun nəql edilməsi zamanı 319,5 mln. m³ miqdardında suyun itirilməsi su itkilərinə qarşı tədbirlər nəzərdə tutulmaqla, YŞK-nin yenidənqurulmasına əsas verir. YŞK-nin yenidən qurulduğu halda onun faydalı iş əmsalının 0,95-ə çatdırılması planlaşdırılır. Belə ki, hesablamalara görə geomenenbranlı planlı beton örtüyü olan halda kanaldan süzülməyə gedən su itkisi 1,5-2,0 %, buxaranmaya gedən su itkisi 1,5 %-ə, hidrotexniki qurğulardan ehtimal olunan texniki su itkiləri isə 1,0-1,5 %-ə qədər olur. Faydalı iş əmsalının 0,95 olduğu halda ümumi su itkisi 1229-(1229x0,95)=61,4 mln. m³ olacaqdır.

Kanalın mövcud vəziyyətində olan su itkisi ilə yenidən qurulandan sonrakı halında olacaq su itkisinin fərqi kanalın yenidənqurulması nəticəsində qənaət edilmiş nizamlanmış su ehtiyatı olacaqdır. Başqa sözlə, kanalın yenidənqurulması nəticəsində qənaət edilmiş su ehtiyatı 319,5 mln. m³ - 61,4 mln. m³=258,1 mln. m³ təşkil edəcəkdir ki, bu da su ehtiyatı qit olan ölkədə təxminən 30 min hektara qədər yeni suvarılan torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə imkan verir (cədvəl 1 və 2).

Ümumiyyətlə suvarma kanallarından itkilər: kanalın islanmış perimetrindən gedən süzülmə itkilərindən, hidrotexniki qurğulardan olan texniki itkilərdən, nəzərdə tutulmamış su tullantılarından, kanalda su səthindən olan buxaranma itkilərindən və s. ibarətdir.

Kanallar üzərindəki hidrotexniki qurğularda baş verən texniki itkilər istismar təlimatlarına düzgün əməl olunduğu halda mövcud vəziyyətdəki 2-5 %-dən 1,0-1,5 %-ə qədər azaldıla bilər.

Yeraltı suların hərəkəti zəif olan halda və ya praktiki axını olmayan ərazilərdə (yastı alluvial düzənliliklər, çay gatırma konuslarının aşağı hissəsi, delta rayonları və s.) kanallardan gedən süzülmə itkiləri qrunt sularını qidalandıraraq, onların səviyyəsini qaldırır və buxaranmanı gücləndirir.

Cədvəl 1
Yuxarı Şirvan kanalı vasitəsilə 2000-2016-ci illər ərzində Mingəçevir su anbarından götürülen su sərfi və həcmi

İllər	Aylar üzrə sərf, m ³ /san											Orta sərf m ³ /san mln.m ³
	yanvar	fevral	mart	aprel	may	iyun	iyul	avqust	oktyabr	noyabr	dekabr	
2000	24,00	23,00	36,00	49,00	54,00	49,00	53,00	35,50	14,00	21,00	20,00	16,00
2001	17,00	17,00	22,00	40,00	46,00	48,00	54,00	46,00	31,00	34,00	39,00	26,00
2002	17,00	19,00	20,00	24,00	24,00	44,00	62,00	64,00	41,00	42,00	47,00	40,00
2003	30,00	30,00	25,00	37,00	53,00	65,00	49,00	44,00	40,00	26,00	37,83	32,83
2004	28,00	33,00	35,00	38,00	43,00	53,00	66,00	65,50	50,00	34,00	39,00	35,00
2005	36,00	35,00	36,00	48,00	59,00	62,00	73,00	74,00	50,00	43,00	38,00	33,00
2006	33,00	31,00	36,00	52,00	41,00	72,00	75,00	76,00	51,00	28,00	31,00	27,00
2007	24,00	34,00	39,00	39,00	54,00	67,00	69,00	73,00	59,00	51,00	27,00	18,00
2008	20,00	12,00	30,00	49,00	50,00	54,00	55,00	67,00	38,00	25,00	25,00	37,50
2009	16,00	15,00	22,00	37,00	43,00	54,00	68,00	55,50	31,00	23,00	24,00	18,00
2010	13,00	10,00	15,00	25,00	48,00	67,00	71,00	72,00	43,00	21,00	25,00	25,00
2011	16,00	11,00	16,00	34,00	37,00	53,00	67,00	70,00	36,00	29,00	26,00	25,00
2012	10,00	13,00	20,00	47,00	56,00	67,00	62,00	74,00	36,00	33,00	29,00	17,00
2013	16,00	13,00	31,00	51,00	37,00	46,00	51,00	63,00	47,00	29,00	32,00	24,00
2014	16,00	19,00	37,00	54,00	56,00	57,00	69,00	69,00	37,00	35,00	28,00	25,00
2015	17,00	17,00	20,00	21,00	42,00	68,00	77,00	75,00	51,00	35,00	21,00	24,00
2016	20,00	17,10	19,60	34,03	44,83	47,07	74,94	77,32	36,00	23,58	20,00	16,39
Orta	20,76	20,54	27,04	39,24	41,99	55,59	64,70	65,90	41,18	32,39	30,06	24,91
												38,94
												1229,0

Cədvəl 2

2000-2016-cı illər üzrə Yuxarı Şirvan kanalından verilən su səfərləri və həcmi

İllər	yanvar	fevral	mart	aprel	may	iyun	iyul	avqust	sentyabr	oktyabr	noyabr	dekabr	Orta sərf		
													Aylar üzrə sərf, m ³ /sən	mln. m ³	
2000	15,55	17,53	29,25	37,73	37,75	36,34	32,35	22,22	9,44	14,21	14,60	11,67	23,22	734,3	
2001	13,00	12,75	16,59	30,70	33,47	35,70	37,66	32,80	20,63	23,83	27,20	18,42	25,23	795,6	
2002	13,83	14,76	15,75	19,44	17,96	32,76	44,45	46,12	28,14	32,96	34,28	26,48	27,24	859,2	
2003	20,00	20,00	19,60	18,70	20,96	28,00	46,10	43,80	33,20	31,10	25,90	16,60	27,00	851,4	
2004	21,80	26,70	28,00	33,00	36,20	41,10	51,50	49,20	38,20	29,50	27,00	27,00	34,10	1078,4	
2005	29,00	28,20	28,00	39,50	43,20	46,80	55,60	52,00	34,30	28,90	25,50	20,00	35,92	1132,6	
2006	24,00	20,00	28,00	39,70	32,00	52,40	60,00	65,00	37,80	19,80	21,00	19,40	34,93	1101,4	
2007	16,50	25,00	30,10	31,00	38,20	46,80	52,50	52,40	35,70	27,10	19,70	14,00	32,42	1022,3	
2008	13,40	8,00	22,10	34,10	35,00	37,90	34,50	45,00	21,50	16,30	15,80	16,20	24,98	790,1	
2009	12,20	17,60	28,90	25,10	30,20	38,90	47,70	38,50	21,60	18,10	17,00	12,10	25,66	809,3	
2010	9,30	5,40	8,20	14,30	34,30	48,20	49,50	50,20	27,50	14,00	15,70	17,00	24,47	771,6	
2011	7,50	8,70	12,70	22,60	26,00	35,60	46,10	45,40	24,70	24,90	22,60	23,00	24,98	787,8	
2012	7,10	9,10	14,90	33,50	41,80	47,30	45,20	56,00	26,80	24,30	22,10	13,10	28,43	899,2	
2013	12,30	9,80	23,90	36,80	27,10	36,10	52,90	47,90	35,90	24,30	25,40	18,00	29,20	920,8	
2014	12,40	14,50	28,30	40,50	41,30	43,20	47,40	48,30	28,80	28,30	22,40	19,40	31,23	984,9	
2015	13,20	13,10	15,20	26,60	43,10	51,80	60,20	54,00	32,20	22,20	15,20	14,20	30,08	948,7	
2016	13,60	13,30	15,60	41,80	45,40	41,40	50,80	21,90	18,40	15,80	12,50	28,44	899,4		
Orta	14,98	15,56	21,48	30,89	34,35	41,19	47,91	47,04	28,14	23,42	21,60	17,59	28,68	905,11	

Kanalda onun uzunluğu boyu su səthindən buxarlanması gedir. Su səthindən gedən buxarlanmanın qiyməti havanın temperaturundan, rütubətindən, küləyin sürətindən və su səthinin sahəsindən asılı olaraq dəyişir.

Buxarlanması intensivliyi Kür-Araz ovalığında 3,01-3,44 mm/gün, illik buxarlanmanın miqdarı 1100-1250 mm təşkil edir. Hidrometeoroloji xidmətin məlumatlarına görə isti və quraqlıq yay günlərində su səthindən gedən buxarlanmanın intensivliyi hətta 20-30 mm/gün təşkil edir.

Aparılmış çoxsaylı və uzunmüddətli tədqiqatlara əsasən, müəyyən edilmişdir ki, kanallardan gedən suzülmə itkiləri kanalın hidrolik parametrlərindən (formasından, canlı en kəsik ölçülərindən) kanalın yatağını təşkil edən qrunut su süzmə qabiliyyətindən, qrunutuların dərinliyindən, sukeçirməyən layın yerləşmə səviyyəsindən, qrunutuların hərəkətindən, ərazilə kollektor-drenaj şəbəkəsinin mövcud olub-olmamasından və kanalın iş rejimindən (daimi və ya fasılələrlə işləməsindən) asılıdır.

Yeraltı suların hərəkəti zəif olan halda və ya praktiki axını olmayan ərazilərdə (yastı alluvial düzənliliklər, çay gətirmə konuslarının aşağı hissəsi, delta rayonları və s.) kanallardan gedən suzülmə itkiləri qrunutularını qidalandıraraq, onların səviyyəsini qaldırır və buxarlanması gücləndirir.

İrrigasiya sistemlərini təşkil edən kanallarda baş verən suzülmə itkilərinin azaldılması və onların qarşısının alınması:

- su ehtiyatlarından daha səmərəli istifadə edilməsinə;
- suvarılan ərazilərin genişləndirilməsinə;
- qrunutuların səviyyəsinin sabit saxlanılmasına və tənzimlənməsinə;
- kanalların faydalı iş əmsalının yüksəldilməsinə;
- torpaqların təkrar şorlaşmasının qarşısının alınmasına və onların meliorativ vəziyyətinin yaxşılaşdırılmasına;
- kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasına;
- ekoloji tarazlığın və ətraf mühitin qorunmasına;
- suyun nəqli və paylanması qoyulan xərclərin xeyli azaldılmasına imkan verir.

Kanallardan gedən suzülmə itkilərini azaltmaq və ya onların qarşısını almaq üçün iki tədbirlər sistemindən istifadə olunur:

1. İstismar tədbirləri;
2. Texniki və ya konstruktiv tədbirlər.

İstismar tədbirlərinə:

- sudan normativ və müvafiq şəkildə istifadə edilməsi;
- suyun kənd təsərrüfatı bitkilərinin tələbatına uyğun və vaxtında verilməsi;
- kanalların normal sərfə işlədilməsi;
- kanalların və kanallar üzərində yerləşən bütün hidrotexniki qurğuların səz və işlək vəziyyətdə saxlanılması, onların vaxtında təmir-bərpa və yenidənqurulması;

- kanalların lıl və bitki örtüyündən təmizlənməsi və suyun sürətinin azaldılmaması;
- suyun paylanması, bölüşdürülməsinin düzgün təşkili və uçotunun dəqiq aparılması;
- suyun istifadəsi zamanı pərakəndəliyə yol verilməməsi;
- uzun torpaq məcralı kanallardan istifadə edilməməsi (və ya az istifadə edilməsi) və sair məsələlər daxildir.

Texniki və ya konstriktiv tədbirlər: Bu tədbirlərə süzülmə əleyhinə yönəldilmiş tədbirlər sistemi daxildir və onlar iki qrupa bölünür. Birinci qrupa kanalların dib və yamaclarının bərkidiləməsi, ikinci qrupa kanalların xüsusi örtük'lərə üzlənməsi aid edilir.

Nəticə. Hazırda bütün dünyada getdikcə daha artıq dərəcədə hiss olunmaqdə olan iqlim dəyişiklikləri şəraitində Yuxarı Şirvan kanalında yenidənqurma tədbirləri həyata keçirilməklə, ondan baş verən su itkilərinin azaldılması Şirvan zonasında yeni suvarılan ərazilərin kənd təsərrüfatı dövriyyəsinə cəlb olunmasına və ölkə əhalisinin daxili istehsal hesabına daha etibarlı və ekoloji təmiz ərzaq məhsulları ilə təmin olunmasına imkan yaradacaqdır.

İstifadə olunmuş ədəbiyyat:

1. Əhməzdəzadə Ə.C., Həsimov A.C. Ensiklopediya. Meliorasiya və su təsərrüfatı. Bakı: 2016, 632 s.
2. Yuxarı Şirvan kanalına dair kadastr məlumatları. Azmelsutəs ASC fond materialları. Bakı, 2011-2016-cı illər.
3. Yuxarı Şirvan kanalının yenidən qurulmasının texniki-iqtisadi əsaslandırması. “Təməlsu” Uluslararası mühəndislik hizmətləri A.Ş. Bakı. 2017.
4. Алимов А.К. Ирригационные каналы и их влияние на экологическую обстановку. Баку: «Элм», 1996, 92 с.

ПЕРСПЕКТИВЫ РАСШИРЕНИЯ НОВЫХ ОРОШАЕМЫХ ЗЕМЕЛЬ НА ТЕРРИТОРИИ С РЕКОНСТРУКЦИЕЙ ВЕРХНЕ-ШИРВАНСКОГО КАНАЛА

Резюме. В статье основное внимание уделено разработке мероприятий по снижению потерь воды в Верхнем Ширванском канале, эффективному использованию воды, а также превентивных мер по предотвращению возможных негативных последствий в мелиоративно-гидрогеологической среде земель с изменением уровня и минерализации грунтовых вод за счет потери сверхнормативного орошения и инфильтрации.

Ключевые слова. оросительная система, коллекторно-дренажная сеть, оросительный канал, грунтовые воды, водный баланс, водохозяйственный баланс, потери воды, потери фильтрации, облицовка против фильтрации, засоление.

PERSPECTIVES FOR THE EXPANSION OF NEW IRRIGATED AREAS IN THE TERRITORY WITH THE RECONSTRUCTION OF THE UPPER SHIRVAN CANAL

Summary. The article focuses on the development of preventive measures to reduce water losses in the Upper Shirvan canal,to prevent possible adverse effects on the ameliorative-hydrogeological environment of soils due to changes in groundwater level and mineralization,as well as due to excessive irrigation and infiltration losses.

Keywords: irrigation system, collector-drainage network, irrigation canal, groundwater, water balance, water farm balance, water losses, filtration losses, mask against filtration, salinization.

Redaksiyaya daxil olma: 27.11-2020-ci il

Təkrar işlənməyə göndərilmə: 04.12-2020-ci il

Çapa qəbul edilmə: 10.12-2020-ci il